

Şair-dramaturq Ramiq Muxtarın 75 illik yubiley gecəsi

□ *Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında Prezident təqaüdcüsü, Gürcüstan Respublikasının “Şərəf” ordenli, Rəsul Rza Mükafatı laureatı, şair-dramaturq Ramiq Muxtarın anadan olmasının 75 illiyi münasibətilə yubiley gecəsi keçirilmişdir.*

Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki Daimi Nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, professor Zemfira Qafarova, Azərbaycan Teatr Xadimləri İttifaqının katibi Rafiq Əliyev, professor Qəzənfər Paşayev və başqaları Ramiq Muxtarın həyat və yaradıcılığı haqqında söz açmış, onu təbrik etmişlər.

Ramiq Muxtar 1942-ci il sentyabrın 5-də Naxçıvan şəhərində ziyalı ailəsində dünyaya göz açıb. 11 yaşın-

dan bədii yaradıcılıqla məşğul olub, orta məktəbdə oxuyarkən şeirləri dövrü mətbuatda çap edilib. Azərbaycan Dövlət Teatr İnstitutunu bitirdikdən sonra Naxçıvan MR-in mədəniyyət, mətbuat orqanlarında, Azərbaycan Yazıçılar İttifaqında çalışıb.

Şeir kitabları, “Seçilmiş əsərləri” nəşr olunub. “Üfüqlər qızaranada”, “Əlvida, köhnə dünya”, “Doğma səmanın ulduzları”, “Əgər sevirənsən”, “Şəhərli kürəkən” və digər pyesləri Bakı, İrəvan, Naxçıvan, Ağdam, Qazax dövlət dram teatrlarında uğurla tamaşaya qoyulub. Nəğməkar şairin

sözlərinə 120-dən artıq mahnı bəstələnib. Son 20 il ərzində respublikada keçirilən hərbi vətənpərvərlik mövzusunda müsabiqələrdə onun sözlərinə bəstələnən mahnılar 8 dəfə birinci mükafata layiq görülüb.

Azərbaycan Dəmir Yolu İdarəsinin rəisi Cavid Qurbanov, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqının sədri Telman Quliyev, mədəniyyət, təhsil, ekologiya işçiləri Ramiq Muxtarı yubileyi münasibətilə təbrik etmiş, ona yaradıcılıq fəaliyyətində uğurlar arzulamışlar.

Əhsən Dadaşov adına “Xatirə” xalq çalğı alətləri ansamblının (bədi rəhbər Xalq artisti Adil Bağirov) müşayiəti ilə Əməkdar artistlər Gülüstən Əliyeva, Təranə Vəlizadə, Əbülfət Nəzərov, müğənnilər



Sakif Məmmədov, Aqil Rzayev, Tural Tağıyev, aktyor Azad Şükürov və başqaları çağdaş poeziyamızda tanınan və sevilən şair Ramiq Muxtarın şeirlərinə yazılmış mahnıları oxumuş və şeirlərini bədii qiraət etmişlər.

Sonda Ramiq Muxtar tədbirin təşkilatçılmasına və iştirakçılara dərin təşəkkürünü bildirmişdir.

Afət SADIQOĞLU,
“Xalq qəzeti”